

“Mülki müdafiə” fənnindən ümumi imtahan sualları

1. FH-lər nəyə deyilir ?
2. Sülh dövründəki FH-lər hansılardır ?
3. İldırım hansı təsirləri törədir ?
4. Geofiziki FH-lər hansılardır ? Onların səbəbləri
5. FH-lər hansı əsas əlamətlərə görə təsnifat olunurlar?
6. Baş vermə sahələrinə görə FH-lər nə cür olurlar?
7. Ekoloji xarakterli FH-lər hansılardır? Onları xarakterizə edin.
8. Münaqişəli FH-lərə hansı hadisələri aid etmək olar? Onları xarakterizə edin.
9. Mülki müdafiə ilk dəfə hansə ölkədə yaranıb? Azərbaycan Respublikasında MM-ə ilə bağlı hansı əsasnamə, qanunlar və qərarlar qəbul olunub?
10. Dövlət Mülki müdafiə sistemi hansı bölmələrdən (vəsilələrdən) ibarətdir? Onları xarakterizə edin.
11. Mülki Müdafiənin təşkilində Dövlətin vəzifələri ?
12. Mülki Müdafiə üzrə hüquqi şəxslərin vəzifələri ?
13. Respublikamızın ərazisində hansı FH-lərin baş vermə ehtimalı var?
14. Fiziki-coğrafi şəraitə görə Azərbaycan Respublikasının ərazisi üçün ən səciyəvi olan təbii fəlakətlər hansılardır ?
15. Zəlzələ nədir?
16. Respublikamızın ərazisində ehtimal olunan texnogen mənşəli fəvqəladə hallar hansılardır?
17. İri istehsalat qəzalarının yaranması səbəbləri hansılardır?
18. Sənaye müəssisələrində partlayışların baş verməsinin səbəbləri hansılardır?
19. Yanğınlar və onların nəticələrini xarakterizə edin.
20. Enerji sistemlərində, mühəndis və texnoloji şəbəkələrində qəzalar nə səbəbdən baş verə bilər?
21. Nüvə silahının zədələyici amilləri hansılardır, onları xarakterizə edin?
22. Kimyəvi zəhərli maddələrin növləri, onların insan orqanizminə təsiri?
23. İşıq şüalanması insanlara necə təsir göstərə bilər? (insan bədənində yanığın dərəcələrini xarakterizə edin
24. Zərbə dalğasının təsirindən necə zədələnmə ocağı yarana bilər?

25. İnsan udulan dozanın miqdarından asılı olaraq hansı dərəcəli şüa xəstəliyinə tutula bilər ?
26. Əhalinin FH –da mühafizəsinin əsas üsulları
27. Əhalinin FH-da mühafizəsinin əsas prinsipləri.
28. Ərazi və obyekt MM-ə dəstələrini xarakterizə edin.
29. Fövqəladə hal haqqında əhalinin xəbərdar edilməsinin neçə yolu var?
30. Sığınaq nədir, və necə təsnifat edilir?
31. Nəfəs orqanlarının mühafizə vasitələri hansılardır, onları xarakterizə edin.
32. Tibbi mühafizə vasitələri hansılardır, onları xarakterizə edin.
33. Köçürülmə orqanlarını xarakterizə edin. Onların vəzifələri?
34. Təhlükəsiz ərazi nədir ?
35. Köçürülən əhali evdən çıxarkən hansı təhlükəsizlik tədbirləri görməlidir və özü ilə nə götürməlidir?
36. Mülki müdafiədə kəşfiyyat və onun növləri.
37. Mühəndis kəşfiyyatı nədir və onların vəzifələri?
38. FH-da insanların dağıntılar altında qalmasının təyin edilməsinin yolları.
39. İş dayanıqlığının artırılması üzrə komissiyanın vəzifələri nədən ibarət-dir?
40. FH-da (kimyəvi və bakterioloji şəraitdə) obyektlərin iş sabitliyini yük-səltmə yolları hansılardır?
41. Obyektin iş dayanıqlığı” anlayışı nəyi bildirir?
42. FH nəticələrinin aradan qaldırılması mərhələləri hansılardır?
43. FH-da əhaliyə tibbi yardım necə və hansı şəraitdə icra edilir?
44. Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması əsasları.
45. Ərzaq və içməli suyun zəhərlənmədən suyun mühafizəsi və zərərsizləşdirilməsi.
46. Bakterioloji vasitələrin zərərsizləşdirilmə üsullarını xarakterizə edin?
47. Ərzaqların zərərsizləşdirilməsinin təşkili.
48. Əhalinin FH-ra hazırlanması haqqında hüquqi dövlət sənədləri.
49. MM-yənin təlimi prosesində müntəzəmlik və ardıcılıq prinsipləri nəyi ifadə edir?
50. MM-yənin təlimi zamanı hansı üsullardan istifadə edilir?

